

Mübariz Tahir oğlu Süleymanov
Bakı Dövlət Universitetinin Qazax filialının tarix müzəlli

YUXARI SINIF ŞAGİRLƏRİNİN ÖZÜNÜTƏHSİLİNDE BƏDİİ ƏDƏBİYYATIN ROLU

Мубариз Тахир оглы Сулейманов
учитель истории Газахского филиала Бакинского Государственного Университета

РОЛЬ ХУДОЖЕСТВЕННОЙ ЛИТЕРАТУРЫ В САМООБРАЗОВАНИИ УЧАЩИХСЯ В СТАРШИХ КЛАССОВ

Mubariz Tahir Suleymanov
teacher at the Kazakh branch of Baku State University

ARTISTIC LITERATURE, THE ROLE OF UPPER CLASS STUDENTS IN EDUCATION

Xülasə. Bu məqalə multikultural və ümumi formanın və yuxarı sinif şagirdlərinin dünyagörüşünü aydınlaşdırır. Müallif qeyd edir ki, dünyada gencələr kitab oxumağı tələbatlılar. Mütəşəhidərlər göstərir ki, ədəbiyyatın kompüterdən oxunması şagirdlər eqli cəhatdən çatılık yaradır və onlar oxudan zövq ala bilirlər. Bu halda pedaqoji müdaxilə çox faydalıdır. Şagirdlər bədii ədəbiyyatın özünütəhsilə böyük rolunu qeyd edir, müallif belə fəaliyyətin asas funksiyalarını göstərir. Bu gün bu problemlə aləqəli olaraq məktəb kitabxanasının heynəti böyük əhəmiyyət yerinə yetirir. Müallif belə natiçaya galir ki, klassik ədəbiyyatın oxunması şagirdlərin dünyagörüşünü artırır və eyni zamanda, multikultural dəyərlərin görünülməsinə tömən edir.

Açar sözlər: özünütəhsil, bədii ədəbiyyat, mütəslid, dünyagörüş, təlim, vərdiş, idrak, fəal, ideya, özünütərk

Резюме. В статье раскрывается влияние художественной литературы на расширение мировоззрения учащихся старших классов и формированию общечеловеческих и мультикультуралитических ценностей. Автор отмечает, что сегодня в связи с социальными изменениями во всем мире снизилась потребность молодежи к чтению. Наблюдения показывают, что при чтении литературы с компьютера, учащиеся физически устают и не могут получать удовольствие от прочитанного. В таких случаях необходимо вмешательство педагога. Отмечая большую роль литературного чтения в самообразовании учащихся, автор указывает основные функции этой деятельности. В связи с этой проблемой сегодня большая задача возлагается на работников школьной библиотеки. Автор делает вывод о том, что чтение классической литературы расширяет мировоззрение учащихся и тем самым обеспечивает формирование ценностей мультикультурализма.

Ключевые слова: самообразование, художественная литература, чтение, мировоззрение, сознание, обучение, привычка, активно, самознание

Summary. The article clarifies the outlook for upper class students and the formation of universal and multiculturalism. Author notices that demand for reading books all youths in the world reduce. Observations show that reading literature from computer tries with mental accept and they can't enjoy from reading, at that cases pedagogical intervention is very useful. Students note a great role of artistic reading in self education, author points main functions of this activity.

Relating to this problem today the staff of school library must carry out great duty. Author makes such result that reading classic literature increases the students' outlook and at the same time supports the appearance multicultural values.

Key words: self-education, fiction, reading, worldview, consciousness, learning, habit, active, self-knowledge

Yuxarı sinif şagirdlərinin özünütəhsilində bədii ədəbiyyatın rolü

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd olunur ki, sosial-iqtisadi hayatın müasirlişdirilməsində təhsilin rolü təhsilin qazandığı bilik və bacarıcların iqtisadi amilsə çevrilmişsi ilə möhdudlaşmur. Təhsil prosesində oldu olunan bilik və bacarıclar, həmcinin etik-əxlaqı norma və dəyərlər hər təhsilinəməyiyyətin layiqliq üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışçı sayısında örnək olə biləcək hökmərə, nümunəvi aile üzvünə və vətəndaşa çevirir [1].

Bu baxımdan özünütəhsil prosesində şagirdlərin əldə etdiyi biliklər mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, bütün dövrlerdə incasənat, ədəbiyyat və tarixin öyrənilməsi insanların dünyagörüşünə, mədəniyyətinin və milli şüurunun formalşmasına böyük rol oynamışdır. Əsl incasənat və ədəbiyyat insanın daxili aləmini dayırı, zangınlaşdırır, onlara xeyirxahlı, insanlara məhəbbət hissəi aşırılayır. Bu istiqamətdə klassik ədəbiyyat birinci yerlərdən birini tutur. Böyük mütəfəkkirələr, içtimai xadimlər, filosoflar, yazıçılar dəfələrlə insanın böyüdə zövğun formalşamasında, mənəvi dəyərlərin, davranışın normalarının, bilik əldə etməyin yollarının müəyyənləndirilməsində mütələtinin rolunu yüksək qiymətləndirmişlər. Görkəmləri tanqidçi-ədəbiyyatınas Y. Qurayev yazardır ki, klassik -əbədi deməkdir. Klassiki klassik olmayandan ayıran yeganə cəhət də elə budur. Klassikin əsərinin müasirliyiñi kanardan olavaş etmir. Əsrəndən-əsra klassiklər özləri addımlayırlar. Daha doğrusu, bəşəriyyət, xalqlar özü əsrəndən-əsra addımladıqca klassik dəha çox yaxınlaşırlar. Məqsəd dahi klassikin yaradıcılığında maxsus nahayətəsizliyin, bitməz-tükənməziyin yeni hüdudlarını kaşf etməkdir [2, 178].

Yuxarı sinif şagirdləri üçün də klassik ədəbiyyatın mütələsi daxili mədəniyyətin formalşaması, başqa tarixində əldə edilən biliklərin və multikultural dəyərlərin mönimsənilməsində fundament rələni oynayır.

Bu gün klassik ədəbiyyatın oxunmasına tələbatın azalması bütün dünyada gedən sosial dayışıklılıklarla bağlıdır. Buna görə də oxucuların sosial dayışıklılıkların natiçəsində həyatın dəyərlərinin münasibəti, məhz mütəslid etməyə marağı azalmışdır. Mütəşəhidərlər göstərir ki, özünütəhsil zamanı yuxarı sinif şagirdləri həyatda yaşama-

ğını əsl məqsədindən, mənəvi tərəfindən daha arıq yaxşı yaşamaya, qazanc alda etmək haqqında düşünürələr. Bununla əlaqədər olaraq qeyd etmək lazımdır ki, intellektual cəhətdən mütəslid edən şagirdlər, mütəslid etməyənlərdən fərqlənlərlər. Onlar problemi dərk etməkdə, dənisiq zamanı situasiyanı adekvat qiymətləndirməkdə və qorar verməkdə dəha çox fəallıq nümayiş etdirirler. Mütəslid edən şagirdlər dəha dərin yaddaşa, fəal yaradıcı taxayyülə malikdirlər və onların dənisiq dəli dala zəngindir. Sözsüz ki, bəs şagirdlər də həyatda dəha firavən yaşamağı arzulayırlar, lakin mənəviyyatın zanginlaşmasına də böyük önmədir.

Müsəs dövrə kompüter, internet şagirdləri bədii ədəbiyyatın oxunmasına uzaq salmış və illər boyu davam edən oxucu-kitab münasibətə pozulmuşdur. Bədii ədəbiyyat yalnız xalqın aslalar boyu əldə etdiyi nüaliyyətləri deyil, həm də dünyada meydana gələn yeni mənəvi və mədəni dəyərlərin formalşdırılması vasitəsidir. Mütəşəhidərlər göstərməmişdir ki, elektron kitablar bu cür kitab rələni özəv edə bilir. Çünkü elektron kitablarda onəvəti kitablarla məxsus oxucukitab kontaktı pozulur. Kompüterdən kitab matnını oxuyarkən şagird artıq kitabla deyil, maşınla ünsiyyət edir. Internetin tərəfdarları bunun mütələyi heç bir dəxli olmadığını iddia etdər, təcrübədə biz kitabdan və kompüterdən oxunmanın fərqiñi dəha aydın görürük.

Şagirdlər mütələyi nə qədər çox təşəbbüs və müstəqillik göstərirlərə, bunun təlim və təbiyə natiçələri dəhi yüksək olur. Çünkü yalnız fiziki yorğunluq deyil, şagird hətta oxuduğu məntəndən zövq dəla bilir. Bəs hallarda müsləhimin müdaxiləsi və şagirdi kitabdan mütəslid etməyə yönəltməsi məqsədəsindəndir. Kitabın təhsilverici və təbiyəvi təsiri matnın həm dərinliyindən, həm də şagirdin onu mönimsəməsindən çox asılıdır. Özünütəhsil prosesində məhz bu qabiliyyətlər inkisaf edir.

Məlum məsələdir ki, internet insan ağlının yaratdığı bir mövcüdədir. Lakin maraqlı bir romani kompüterdən oxumığın nə dərəcədə yorucu olduğunu mütəşəhidə edir. Bu yalnız fiziki yorğunluq deyil, şagird hətta oxuduğu məntəndən zövq dəla bilir. Bəs hallarda müsləhimin müdaxiləsi və şagirdi kitabdan mütəslid etməyə yönəltməsi məqsədəsindəndir. Kitabın təhsilverici və təbiyəvi təsiri matnın həm dərinliyindən, həm də şagirdin onu mönimsəməsindən çox asılıdır. Özünütəhsil prosesində məhz bu qabiliyyətlər inkisaf edir.

Yuxarı sınıf sağırdlarının klassik ədəbiyyat oxuması onlarda ətrafdakı insanlara müsbət münasibət aşılıyor. Klassik ədəbiyyat şaxsi və ictimai dayarlırlar, ətraf əlamətləri, insanlara və özünlərin münasibətinə oriyentirli kimi manevi dayarlırin xəzənindədir.

Yuxarı sınıf sağırdlarının özünütəhsil prosesində klassik ədəbiyyatın rolunu yüksək qiymətləndirir bu fəaliyyətin əsas funksiyalarını aşağıdakı kimi formalasdırırmışdır:

- İdrak funksiyası. Bu funksiya özünü sağırdların bilişlərə (dünya, təbiət, insanlar, hadisələr, münasibətlər) zənginləşməsində bürüza verir. Bundan əlavə, bir kitabı oxudqundan sonra sağırdılarda özünütəhsil və özünütəhsil birgə dünay-görüşünün formalasmasında əsas amillərdər. Sağırd özünü dəyişməyə, özünü təkmilləşdirməyə can atır.

- Tərbiyəvi funksiyası. Bu funksiya bədii ədəbiyyatın sağırdın hiss və şüuruna təsirində özünü bürüza verir. Bədii obrazlardan istifadə etməklə mülliət oxucunu baş verən hadisələrə münasibət göstərməyə və bundan dərs almaq imkan verir.

- Kommunikativ funksiyası. Bu funksiya şoxşaxlıdır və digər funksiyalarla da qabaqlayırlar. Çünkü sağırd kitablı kontakta daxil olarkən nəsiyə dər, mütləciən məmən olur, mənəvi cəhdən zənginləşir.

- Estetik funksiyası. Haqqıqtı əks etdirən əsərlər daimi insanların estetik hissələr yaşatmışdır. Yaxşı əsər sağırdılardan bədii zövqü formalasdırır, onun davranışına və insanların münasibətinə müsbət təsir göstərir. Kitab oxumaq həmçinin sağırdlarında başlıca dəyər kimi bilavasita madəniyyətin formalasmasına təsir göstərən gəzəllik haqqında təsvirlər yaradır.

- Multikultural funksiyası. Bu funksiyaya əsasən sağırdılər öz madəniyyəti, dini baxışları ilə yanaşın basqa xalqların da madəniyyətinə və dinin hörmətlə yanaşır. Multikultural prinsiplərə riayət edirlər.

- Yaradıcı funksiyası. Bu funksiya yuxarı sınıf sağırdlarını özünütəhsilinə, özünü təkmilləşdirməyə və müxtəlif sahələrdə yaradıcılıq nümayisi etdirməyə sövq edir. O, yekun funksiyaya ələarət şəxsiyyətinin maneviyatının formalasmasında iştirak edir. Bu, özünü sağırdların şaxsi imkanlarını bədii ədəbiyyatın təsiri ilə inkişaf etdirməsində bürüza verir. Bundan başqa, fərdin mütləciəsi və inkişafı bir şəxsiyyət kimi özünü realaslaşdırma üçün şurullar faaliyyətə çevrilir. Faaliyyət müstəqilin inkişafının əsası kimi aparcı rəol oynayır. Özünütəhsil sağırdın real qəbiliyyətlərini, əzər fərdi xüsusiyyətlərini və potensial imkanlarını tənqidi təhlili edib qiymətləndirməsində öks olunur [6].

Müshahidələr göstərir ki, sağırdlar məktəb dövründə klassik ədəbiyyat oxuyurlar, onlar heç vaxt bu əsəri unutmur və hayatının müyyəyen anlarında bir yaxın dost kimi yənə və kitabları müraciət edirlər. Kitabın hər dəfə oxuyarkan sağırd ondan zövq alır, yəni fikirlər yaranır, müdrik məsləhətlərlər qarşılışır. Onlar öz imkanlarını və arzularını müqayisə edə bilir, çatışmazlıqlarını müyyənəşdirir və onları aradan qaldırmagın yollarını əyrənlərlər. Bu haldə kitab və onun müsbətinin təcəbüsü müdrikklik və müstəqilinət manevi kimi sağırdın köyməlinə yaradır.

Yuxarı sınıf sağırdlarının özünütəhsil prosesində kitabxana böyük rol oynayır. Bu gün onun əsas vəzifəsi sağırdları həm informasiya resursları ilə təmin etmək, həm də şaxsi tələbatları ödəmək üçün onları tapşığı öyrətməkdir. Kitablarla müştəqil iş bacarıqlarını öyrətmək, həmçinin zəruri dərs və yaxud bədii kitabın dənizmə informasiyası mənəkəndən axartıcı üzrə kitabxana işçiləri yuxarı sınıf sağırdları ilə informasiya madəniyyətinin əsasları üzrə məşğələlər təşkil etməlidirlər.

Özünütəhsil zamanı kitabxananın təşkil etdiyi ədəbiyyat bayramları sağırdalar tərəfindən maraqlı qarşılır. Fəal sağırdar üçün bu bayram oxuduqlarının yekunu, yaradıcılıq bayramı kimi qeyd olunur. Digər iştirakçılar üçün isə maraqlı kitabların təqdimatı kimi, yəni onlarda oxumaq istək yaratmaq formasında keçirilir. Özünütəhsil prosesində klassik ədəbiyyatın öyrənilməsi sağırdırlar həm manevi cəhdən zənginləşdirir, həm də dünay-görüşünü genişləndirir multikultural dayarlırlar malik olmasına təmin edir.

Bələliklə, “Təlimin inkişafetdirci vəzifəsinin tam həyata keçirilmək üçün, ilk növbədə, sağırdların təsəkkür əməliyyatının işlənməsinə nail olmaq lazımdır. Yəni, sağırd təlim prosesində maraqlanmalı, həyətlenməli, psixoloji siyasiyalarda olmalı, müqayisə aparmalı, məsəllələrə tənqidi yanaşmalı və b. təsəkkür əməliyyatları

keçirilməlidir. Təlimin inkişafetdirci və tərbiyətçilərin funksiyasının yüksək səviyyədə həyata keçirilməsi sağırdırların yaradıcı faaliyyətinin, müstəqil işin kifayət qədər olmasına, onlarda əyrişmək, biliyi təcrübədə tətbiq etmək və özünütəhsil, özünütəhsilinətərəfli bacarıq və vərislərinin formalasmasına geniş imkan yaradır.

Bələliklə, əzəmətli, klassik ədəbiyyatın mütləciəti özünütəhsil prosesində şəxsiyyət yətişdirir. Lakin, buna baxmayaraq, kitab oxuyuların sayı azılır. Bu, bütün dünyada gedən prosesdir. Bunun səbəbi bəlli olsa da, çıxış yolu vardır. Birinci növbədə, kitabə maraqlı ailədən başlanır. Sosiallaşma prosesi sənəsizdən və şəxsiyyətin formalasması da əsaslıq dövründən başlayır. Mütləciən vərdişlərinin və bədii zövqün məktəbəqədən yəs dövründən başlaması məqsədəyindür. Məktəb dövründən bu vərdişləri aşşələməq nisbətən çətinlik tərəfdən. Buna görə də sağırdların lazımi kitabları əldə etməsi üçün kitabxana işçilərinin, fənn kabinetlərin mülliəmlərinin daimi arclıl iş aparması, ilk dərslərdən hənsi kitabları oxunmasına daha vacib olduğunu şəhərələrə tədbitlərindən qızışdırır.

Bədii ədəbiyyat sağırdları düşündürür, insanı keyfiyyətləri formalasdırır, onların həssaslığı artırır, kövrük hissələr yaradır, qəlbini incəsətən.

dirir, nəcib sıfırlar aşılırlar, daxili qüvvə verir, həyata səsləyir, yeni manevi dayorlının qorunmasına təkan verir. Bədii ədəbiyyat sağırdılarda tətbiq olunur və aməyə mahabbət hissi yaradır ki, bu da gəncərin camiyət üçün xeyirli insan kimi formalaslaşmasında mühüm rol oynayır.

Bələliklə, deyə bilsək ki, ciddi təlim fəaliyyətinə daxil olmuş sağırd artıq yeni bir əlamət döşür. Mülləim sağırdın artıq dənəkən əsəq olmalıdır ki ona xatirələrdir, bu gün onun məktəbli, sağırd olduğunu, özüñər hər daşıq, hər saat başa salır”[4,115].

Problemin aktuallığı. Goncların uğurlu şəxsiyyətini inkişafında özünütəhsil maraqlı formalaslaşmasında yuxarı sınıf sağırdlarının əksəriyyətinin həyata təsirətini inşa etməmişdir, bədii ədəbiyyatda mütləciənin ona xatirələrdir, bu gün onun məktəbli, sağırd olduğunu, özüñər hər daşıq, hər saat başa salır”[4,115].

Problemin elmi yeniliyi. Sağırdların özünütəhsil prosesində müstəqil İsləmət üçün IKT-dən istifadə etmək yanaşın, bədii ədəbiyyatda mütləciənin onun rolinin yüksək olmasına da illərlərə göstərilmişdir.

Problemin praktik əhəmiyyəti. Sağırdların dünayagörlüyünə genişlənir, bədii zövq formalaslaşır və, özünütəhsil fəaliyyətinin fasiləsilizliyinə zərur yaradır.

Ədəbiyyat:

- Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. “Azərbaycan müəllimi”, 2013, 25 oktyabr

- Qarayev Y. Səhnəmiz və müasirlərimiz. Bakı, 1972.

- Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004.

- Ibrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika. I cild. Bakı: Mütərcim, 2012.

5. Borisova E.A. Formирование готовности учащихся к самообразованию в процессе обучения иностранным языку. Дис. ...канд. пед. наук. Самара, 2013.

6. Multikulturalizm siyasetinin principları və Azərbaycan. “Respublika”qaz., 2016, 10 iyun <http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl/item/11696-multikulturalizmsiyasetinin-principlaeri-vae-azaerbaydzan>.

E-mail: mubariz.suleymanov.74@bk.ru

Rəyçi: ped.ü.elm.dok.l.H. Cəbrayılov

Redaksiyaya daxil olub: 05.12.2018.